



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ**

Q Ə R A R

“Naxçıvan Muxtar Respublikasında ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müraciətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

“Naxçıvan Muxtar Respublikasında ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

**Naxçıvan Muxtar Respublikasının
Baş Naziri**

Səbuhi Məmmədov

28 avqust 2020-ci il

№ 152

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2020-ci il
28 avqust tarixli 152 nömrəli Qərarı
ilə təsdiq edilmişdir

**Naxçıvan Muxtar Respublikasında ümumi təhsili xüsusi nailiyyətlərlə
baş a vuran məzunların qızıl və ya gümüş nişanla təltif
olunması, ümumi və tam orta təhsil haqqında
fərqlənmə attestatlarının verilməsi**

Q A Y D A S I

1. Bu Qayda Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrini xüsusi nailiyyətlərlə baş a vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi prosesini tənzimləyir.

2. Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi tam orta təhsil haqqında fərqlənmə attestatının verilməsi və onların qızıl və ya gümüş nişanla təltif olunması üçün, ümumi orta təhsil səviyyəsində isə nümunəvi davranışı ilə fərqlənənlərin namizədliyi ümumi təhsil haqqında fərqlənmə attestatının verilməsi üçün təqdim edilir. Muxtar respublika, respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.

3. Təhsilalanların qızıl və ya gümüş nişanla təltifinə, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarına namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pədaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

4. Aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər:

4.1. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər;

4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar;

4.3. bütün fənlərdən illik qiymətləri “əla” olanlar;

4.4. buraxılış imtahanında muxtar respublika üzrə ən yüksək nəticə göstərənlər;

4.5. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

5. Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilənlərdən attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.

6. Ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatları aşağıdakı tələblərə uyğun gələn məzunlara verilir:

6.1. bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin “əla” olması;

6.2. buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplaması.

7. Təhsilənlərin qızıl və ya gümüş nişanla təltifinə, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatına namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilənlərin fərdi siyahısı müəyyən olunmuş formada hər il mayın 10-dan gec olmayaraq, şəhər və rayon təhsil şöbələri, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə (bundan sonra - Nazirlik) birbaşa tabe məktəblər tərəfindən Nazirliyə təqdim edilir.

8. Məzunların qızıl və ya gümüş nişanla təltifi, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir.

9. Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilənlərin adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır.

10. Qızıl və ya gümüş nişan, eləcə də ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatları təntənəli şəraitdə təqdim edilir.

11. Bu Qayda psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanlarından azad edilmiş və evdə fərdi təhsilə cəlb olunmuş məzunlara şamil edilmir.